

Əziz oxular, bu günlərdə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan şair Rüstəm Behrudinin 65 yaşı tamam oldu.

Biz də "Art" səhifəsi olaraq hörmətli fikir adamını yubiley münasibətilə təbrik edib bir sıra ədəbi imzaların, ictimai şəxslərin Rüstəm Behrudi və onun yaradıcılığı haqqında düşüncələrini eləcə də yubileyarımızın poeziyasından seçmələri diqqətinizi çatdırırıq:

Mən Rüstəm Behrudini qırx ilə yaxındır ki, tanıyıram. Bizzət onunla görüşümüz çox qəribə bir şəraitdə baş verib. Biz Rüstəmlə qonşu kənddə yaşayırıq. Həmin vaxt kənddə toy var idi. Rüstəm Behrudi ilə elə həmin toy məclisində tanış olduq. Elə o vaxtdan Rüstəm Behrudi onun yadında istiqanlı bir insan kimi qalıb. Sonra şeirləri ilə tanış oldum. Gör-düm ki, çox istedadlıdır.

Onunla bağlı xatirələrimiz çoxdur. Yادına gelir, bir dəfə rəhmətlik Əbülfəz Elçibeylə bulvarda gezisidir. Üz-üzə gəldim, görüşdük. Yağışlı havada "Qaragılı" mahnısı da oxuduq. Elə oldu ki, bir məkanda əyləşəsi olduq. Rüstəmlə şeirləri ilə birinci dəfə bax, orada tanışlığım başladı. Əbülfəz bəy dedi ki, Rüstəm bir neçə şeir oxusun, dinləyək. Açığını deym ki, o vaxta qəder onun yaradıcılığı ile tanış deyildim. Həmin görüşdən sonra mütəmadi olaraq Rüstəmin Behrudininşəirlərini maraqla izləmişəm.

Yeri gəlmişən onu da deym ki, o məndən çox etibarlıdır. İndiki vaxt ondan etibarlı adam tapmaq çətinidir. Ən pis vaxtlarında belə heç vaxt məni yadından çıxartmadı. Bu məqamda bir nüansı da qeyd edim. Düşünürəm ki, Rüstəm Behrudi qeydsizsiz Xalq şairi fəxri adına layiqdir. Bu, onun haqqıdır.



Əkrem Əylisli
Yazıcı

Sonbahardan sonsuzluğa və ya nidalar

Rüstəm Behrudi son iki yüz ilde tekce Azərbaycan poeziyasının deyil, həm də ümumtürk sözünün nəhəng, qranit sütunlarından biridir. Bu sütunun özünü sakral və genetik kodlara, mifoloji kodekslərə söykənen yaradıcılıq nümuneləri təşkil edir. Onun yaradıcılığı türk ulusunun son beş min illik mədəniyyət tarixinin cəlalanmış, ələnmiş, ən əsası, tanrılaşmış söz məbədine söyklər.

Hələ gənc yaşlarında Turan dünəyinə dar ağacına salam verib salam almaqla səs salan Rüstəm Behrudi Sakit okeandan Balkanlara qədər uzanan bir coğrafiyaya çağdaş türk şeirinin yeni möhrünü vura bildi. Rüstəm bəy istəsə də bu şeirləri yazmaya bilməzdii. Çünkü bu tekce onun yox, mənsub olduğu xalqın ruh halı, yetmişisən ve Behrudi yaradıcılığında partlayan puskürüşü, təktonik gəriləməsi iddi.

Diqqətə baxdıqda görürük ki, Rüstəm Behrudininşəirlərində tanrı şaman dilində, qam şivəsində və ruhunda danışır. Onun şeirlərində tanrıya istinad var. Amma böyük Behrudininşəirlərində tanrı göydə deyil, şairin içindədir.

Eyni zamanda, Rüstəm Behrudi əfəndi təkcə türk dünəyinən söz alı deyil, həm də bəşəri şairidir. Təkcə "Məzarlıqda bitən yovşan" şeirinin sətirlerinə gözləriniz toxundursanız, fikirlərinə mübagilələnmədığını aydın şəkildə görəcəksiniz!

...ətrin öldürdü məni,
bağrım oldu yenə şan-şan.
Gördüm ki, boş bir məzara
yenə məndən danışırsan,
məzarlıqda bitən yovşan.

Bu misralarda Rüstəm Behrudi yox, söz tanrisinin özü danışır. Bu sətirlerdə türk xalqının tarix və zaman arasındaki bütün ağırları boy göstərir. Boş bir zaman burada əs-lində ölümlü yenən, onun kürəyini yərə vuran bir ulusun taleyiidir. Amma bu banddəki dərd o qəder böyükdür ki, həmin ağrını çəkən dizlərini büke bilməsə də, üzərini bük-məyi bacarıb. Türk mifologiyasının "dəfəne yarpağı", "sakura budagi" hesab olunan yovşan obrazı hələ indiye qədər heç bir şeirdə bu qəder dəyanətli və bu qəder kövrək verilməyib. Həttə Behrudinin "Məzarlıqda bitən yovşan"ı böyük yazılıçı Murad Adcının "Qıpçaq çölünün yovşanı" əsərini öz parametrlərinə, boyutuna, çəkisiyə görə, eməlli-başlı üstləyir. Yəni, təkcə bu şeirləsəməli və çəkisi ağır və ağırlı bir romanın çəkisindən daha ağırdır. Əslində onun şeirlərindən yovşan qoxusu gelir. Tebi ki, qıpçaq çölünün yovşan qoxusu...

Rüstəm Behrudi öz ədəbi böyük-lüyünün fərqində olan şairdir. O, digərlərindən fərqli olaraq özü olmayı bacardı və ömrü təkbaşına yaşadığı kimi, ədəbiyyatını da təkbaşına yaratdı. Onun ədəbi şəxsiyyəti də şeirləri kimi bütövdür.

Birəməni olaraq qeyd etməliyem ki, Rüstəm Behrudi Türk dünəyinən bayraqdar şairidir. Bilişinizmi niyə? Çünkü misralan şaman ruhunda yoğrular, yalguzaq odunda qovrular, sonra vulkan kimi puskürür. Behrudi əfəndi həm də ona görə bayraqdar ki, türk sözünün cəsarətinə özüne qaytarıdə və üstü tozlanmış yaddaşını yenidən oyandırı. O, bu müqəddəs missiyasına başlayanda, Qazaxistanda Muxtar Şaxanov Behrudinin çi-xışlarının, sözünün qüdrətinin sehri-nə düşüb göz yaşları tökdürdü. Onun poeziyası ötən əsrin 80-ci illərinin sonlarında Nihal Atsızdan sonra Turan dünəyinən çağdaş söz imperatorluğunu qurmağı bacardı. Bu gün Turan dünəyinən könlü veran tannmış söz adamları da məhz Behrudi-nin qurdugu ədəbi imperatorluğun fenomen vətəndaşlarıdır.

Rüstəm Behrudi sözün tərifini, onun nə olduğunu, haradan gelib həyana getdiyini cəmi bir bənd şeirlə ifadə edəcək qəder dərin istedad ya-taqlarına malik təbii milli sərvətimizdir:

...söze yüklədim dərdimi!
Söz Tanrı çatmış bir ocaq...
Sözdü dünəyinən əvvəli,
sonuna da söz qalacaq!

Bu misralardan onun Turan coğrafiyasına siğmadığını, bütün bəşəriyyətin şairi olduğunu aydın görmək mümkündür. O, kosmopolit olduğu qədər də, dünənin ənənəvi dəyerlərinə qədər son dərəcə mühafizəkarıdır. Eyni zamanda, sözü daha böyük zirvələre daşıyacaq qədər yenilikçi-

Rüstəm bəyin şeirləri həm də çağdaş Azərbaycan Sözünün ədədi ortasıdır; Zamana, hətta sözün özüne də bəzən ters mütənasibdir... O, təkce 300 milyonluq bir ulusun xalq şairi deyil, həm də sözleri ilə bütün səhədləri xincim-xincim edən, dağıdan, dünəni tanrıının, insanlığın, vicdanın bayraqı altında birləşməyə səsləyən böyük sözün özüdür.

Rüstəm Behrudi tanrıya şeirlə-

alın yazısı yazacaq qəder istedadlı şəxsiyyətdir. Dar ağacından məzarlıqda bitən yovşana qəder bütün müqəddəs nəşnələr onun qələminin çar-payılarından keçib. İndi görün, bu şairin özü ne böyükliyedir... Rüstəm bəy həm də ona görə böyüküdür ki, nəinki zamana, heç öz qələmənə də eyilmədi. Sözünün çekisini ruhunun süzgəcindən keçirdi.



Tural Turan
Şair,
Prezident mükafatçısı

Rüstəm Behrudi bir şaman nəvəsidir. Hüseynzade Əli, Ziya Göyəli, İsmayıllı Kasnırı, Yusif Akçura buların hamısı birer Şaman nəvəsi deyilməlidir.

Rüstəm Behrudi zamanlar üstündə yaşıyan bir şair. Onu oxurken həyəcanına sədd vurmaq mümkün deyil. Ağırbaşlı bir yazı ilə Rüstəm anla-tılmaz. O Kerəmin ağızından çıxan alovdur, özünü də yandırır, meni də. O şüşənin dibindəki devdir, özünü də qəhr edər, məni də.

Rüstəm Ağırbaşlı bir yazıya sığdırmaq mümkün deyil.



Əhməd Bican Əculasun
Professor

Rüstəm Behrudinin ötən əsrin 80-ci illərində 25-30 yaşı ancaq olardı. Həmin dövrlər bütün türk xalqlarının yenidən oyanış dövrü idi. O Qazaxistanda, Özbəkistanda şeirlər oxuyanda, çıxışlar edəndə biz göz yaşları içərisində, ayaq üstə onu al-qışlayırdıq. Rüstəm Behrudi görə, Azərbaycan xalqı xoşbəxt tələli xalqdır. Belə bir şair yetişdirib.



Muxtar Şaxanov
Qazaxistanda və Qırğızistanda
Xalq yazarı

20 il önce bir yazımıda demişdim. Əsrin sonudur. Dönüb geri baxıram. "Heydərbaba" kimi bir neçə möhtəşəm poeziya örnəklərimiz var. Ancaq biz XX əsrden XXI əsərə bir şeir apa-

ra bilirik. Rüstəm Behrudinin "Sa-lam, dar ağacı".



Firudin Cəlilov
Türkoloq, alim

İller önce Naxçıvandən gəlmiş 22 yaşılı Rüstəm Behrudi, əlinde bir dəsət şeir, "Yazıcı" nəşriyatında manim qapımı döymüş, şeirləri haqqında rəyi-mi öyrənmək istəmişdi. Oxuduğum ilk şerindən onun şəksiz və parlaq istedadını, sözünün kəsərini, ruhunun mənə doğmalarını, düşüncələrinin genişliyini hiss etmiş və ona xeyir-du vermişdim.

Tezliklə Rüstəm köçüb Bakıya gəldi, iş yoldaşım oldu, yaxın dostuma, sirdəşəm, mübarizə yoldaşma çevrildi. Qardaşlanıma da dostlaşdı, Yardımlıda ocağımiza getdi, bu ocaqda həmişə qonaq kimi yox, öv-ladılardan biri kimi qarşılıdı.

İndi Rüstəm Behrudi şöhreti Azərbaycanın sərhədlerini adlamış, şeirlərinin, publisistikasının milli ruhu, yüksək poetik ovqatı və üsyan-karlığı ilə oxucuların sevgisini qazanmış, görkəmlə qələm sahibi, böyük sözün və böyük türk ruhunun daşıyıcı, milli- mənəvi varlığımızın keşiyində dayanan əsgərlərə birlidir.

Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenice gəlmiş, o genç oğlan, tələskən, haq-sızlığa dözməyən, sənzurasız dahi-sən!




Sabir Rüstəmxanlı
Xalq şairi

İlk baxışda Rüstəm Behrudininşəirləri dəlliyyəti xatırladır. Derinə en-dikdə anlayırsan ki, bu, dəlliyyin müdrilikliyidir.



Elçin Əfəndiyev
Xalq yazarı

Türk məfiq düşüncə tərzi, Turan ideyası və türk millətçiliyi XX əsrin sonlarında Rüstəm Behrudininşəirlər ilə yenidən heyət qazandı.



Mirali Seyidov
Ədəbiyyatşunas, alim



Nizami Cəfərov
Akademik, tənqidçi

Ədəbiyyatımızda Rüstəm Behrudi adında bir imza var. Bu imza ötən əsrin axırlarından bu günə qəder yol gelir və bundan sonra da dayanmadan həmin yolu tutub gedəcəkdir. Bu yolu başlanğıcı da Vətən, sonu da Vətəndir!

Rüstəm Behrudinin vətən, yurd sevgisinin zamanı intəhəsizdir, son-suzdur. Qarşı yatan qara dağdan başlayıb qara basın bu yol üstə qurbanlılığına qəder davam edir.

Şairin poeziyasında poetik za-man min illərlə ölçülür. Ya hər şey min illərin arxasından görünür, ya da qarşida min illidir can verən məməkət var. Sevdanın dəlli havası da min illidən başdan getmir. Daşlarda uyuyan tarix min illidə oxunmur. Dərd-qəm min illidə ötmüş, "Min illin dərdli təzədən oyanıb canımızda", "Qardaş, aymılıq min illidir tuşaq, Qəfəsə salınmış bir qızıl quşuq", "Men min il özümdən uzaqlaşmışam, Min il getməliyəm özümə sanı", "Bu yurdun min illik ay-nıqları, Div kimi durubdu yolumun üstə", "Min il ümid yedik, sözlə, şeir-ke"

Rüstəm Behrudinşəirləri ilə yol gedir. O, yüz illik, min illik yolu yol-çusudur. Bu yol Rüstəm Behrudinin qəlbindən başlayır, onu yurd yerinə apırm, amma həmin yolu üstündə Türkmençay, Gülüstan, Çaldırın var. Qardaş qoqşasını yaşıdan tarixi yaddaş içinde şairin "Beyrəyin köy-nəini qanlı-qanlı gəzdirmək" istəyi təbii və inandırıcıdır. Çünkü Rüstəm Behrudinin yurd yerinə catmaq istəyinin görkə yeri yalnız Beyrəyin köy-nəi ola bilərdi. Mövzu, ideya və bə-dii detal arasındaki qırılmaz bağların təbiiyyətinin sübutu üçün şeir tariximizdə bundan gözel nümunə tapmaq çox çətindir. Rüstəm Behrudinin poeziyasında tarixi məkanlar da - Təbriz, Dərbənd, Ötüken; tarixi şəxsiyyətlər də - Teymurləng, Xətai, İldırım Beyazid, Sultan Səlim, Qacar; mifoloji obrazlar da - Qorqud, Beyrək, Leyli, Məcnun, Əslı, Kərəm həm poetik mətnin içənə daxil olurlar, həm də müellif ideyəsinin qavramına təminat verirler.

Behrudi - 65

Onun aqidəsi şairliyi ilə harmoniya təşkil edir. Bu yolda ölmək də var. Çünkü bu yol şairin (həm də türkün!) tələyidir.

Rüstəm Behrudi özünü həm qalibin, həm də məğlubun yerinə qoymaq-la Füzüldən, Sabirdən Məmməd Araza, Bəxtiyar Vahabzadəyə qədər olan poeziyanın vətəndaşlıq qayəsinin müstəvisini dəyişir. Şəxsiyyət və millətin vəhdəti özünü insanın fiziki simasında yox, ruhun ölməzliyində təsdiq edir.

Rüstəm Behrudi Oljas Suleymənova açıq məktub yazır: "Hər şey ayrıldan başladı". Şaire görə, bu ayrılığın əvvəl nöqtəsi kehər atları cilovsuz qoymağımızdır. Əslində, Rüstəm Behrudinin şairliyi də elə ayrılığın əzabını yaşadır.

Ayrılıqdan başladı
Olum da, ölüm də, doğum da.
Ela bu ayrıldan başladı
Mənim şeir adlı yolçuluğum da.

Onun ayrılığı şəxsi hiss və duygularından, sevgidən, məhəbbətdən doğan ayrılıq deyil, vətən həsrəti və vətən ayrılığıdır.

Ayrılıq Rüstəm Behrudinin yara-

dılılığı boyu onun yolu üstündə bir div kimi dayanıb. Ayrılıq özü div boydadır, hətta şairin sözlerinə sıçışır, çünkü sonda Vətən boyda ayrılıq var. "Ayrılıq matəmgahı", "Alın yazısı", "Mən haqqı sığınmış qərib dərvishəm" şeirlərinde bir-birini tamamlayan ayrılıq ifadəsi üçün şair milli folklorun qorxuc obrazını - Divi seçib.

Rüstəm Behrudi öz ruhunu dinleyen şairdir. O, ruhun söyləmədiyini, yaşamadığını poeziyaya gətirmir. Şairin ruhunda ayrılığın vüsala çevriləməcəyi nisgili var:

...məni öldürürlər, xəberiniz yox,
məni yandırırlar - koram tüstüm.
...yenə tufan gəlir qarşı tərəfdən,
yenə ayrıldıq gəlir üstümə.

Qəriblik və ayrılığın acı bir ağrısı illərlə şairin ruhunda yaşayandan, qana hopandan sonra misralara çevrilir, yeni şeirlər yaranır. "Boz qurd" şeirində həmin ağrının misralara çevrilmək təbiiyiliyi şərtləndirən ruh yuxarı kimi seçilib. Şairin qəlemində yuxarı keçmişə - tarixə baxışın bir formasıdır. Məhz bu halda Rüstəm Behrudinin şair obrazı yuxusuna gül-çiçək

və meləklər girən digər şairlərdən fərqlənir. Nəticədə Rüstəm Behrudinin yuxusunda "çadırı dağılmış, ocağı sönmüş", "qara torpağına nə toxum eksən, yene də baharda ayrılıq bitirən" yurd yeri görünür.

*İnsan öz yuxusunu olduğunu kimi
danişmağı, necə varsa, o cür təqdim
etməyi çətindir. Onun poetik mətn kimi
yaziya alınması daha çətindir. Hər
halda danişsan da, yazsan da qarşı-
dakını inandırmalısan.*

Rüstəm Behrudi inandıra bilir,
onun poeziyasında yuxu realılıqla ir-
reallığın qovuşduğudur.

Rüstəm Behrudi heç kəsi təkrar etmir. Əslində, o, kimisə tekrar etmək istəsə belə bu, mümkün deyil. Çünkü Rüstəm Behrudinin çapıldığı atın meydani başqa məkandır. Bu məkanın bir tərəfində gün batanda o biri tərəfində günəş yenidən doğur. Onun poeziyasında özünəməxsus milli hiss və duyğudan enerji alan daxili dinamizm və səmimilik öz gürcünə həmişə saxlayır. Səmimiyəti, məhrəmliyi qoruyan və yaşadan poeziya isə oxucuya daha çox doğmadır.

Rüstəm Behrudişəirində Dar

ağacı oxucu yaddaşında qalan quru, günahkar ağaç deyil. Rüstəm Behrudinin dilində bu ağac budağı, yarpağı olan həyat ağacıdır.

Onun şeirləri müasir şairlərin heç birinin şeirlərini xatırlatır. Bu fərqlilik poetik novatorluğun şeirdə ifadə olunan fikirlərdən qaynaqlanması, həmçinin, şeirin daxili hərəkətinin tənzimləməsi ilə bağlıdır.

Rüstəm Behrudi yol gedir, bu yol heç kəsin getmədiyi yoldur, ruhun yoludur. Bu yoluñ menzili uzaqdır, menzilinə çatasan, şair!




Kamran Əliyev
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi



Ramiz Rövşən
Xalq şairi

*Rüstəm Behrudi doqquz mərtə-
bəli binaya bənzəyir. Yüksək bina-
nın gözəlliyi yaxından görünmədiyi
kimi, onun gözəlliyini sonradan gö-
rəcəklər.*



Bəxtiyar Vahabzadə
Xalq şairi